

## **Biologiya**

**1. Ali bitkilərdə yarpaqların müxtəlif formalı olmasını hansı elm sahəsi öyrənir?**

- A) Anatomiya
- B) Morfologiya
- C) Fiziologiya
- D) Biokimya
- E) Biofizika

**2. Yarpaqların hazırladığı üzvi maddələr kökə doğru gövdənin hansı hissəsi ilə axır?**

- A) Dəricik
- B) Mantar
- C) Floema
- D) Kambi
- E) Özək

**3. Hansı heyvanların xarici skeleti yoxdur?**

- A) Buğumayaqlıların
- B) Foraminiferlərin
- C) Başixordalıların
- D) Xərcənglərin
- E) Həşaratların

**4. Hansı aləmin nümayəndələrində çox hüceyrəliliyə təsadüf olunmur?**

- A) Bakteriyalar
- B) Göbələklər
- C) Bitkilər
- D) Heyvanlar
- E) Bakteriyalar və göbələklər

5. Şagirdlər təcrübə üçün şüşə qaba bitki və əhəngli su yerləşdirildikdən sonra ağızını bağlamış və qaranhığa qoymuşdurlar. Müəyyən vaxt keçdikdən sonra əhəngli suyun bulunduğu aydın olmuşdur. Bu zaman onların öyrəndikləri prosesi və istifadə etdikləri tədqiqat üsullarını müəyyən edin.

- A) Tənəffüs-müşahidə, eksperiment
- B) Tənəffüs-eksperiment, ölçmə
- C) Fotosintez-eksperiment, müşahidə
- D) Fotosintez-müşahidə, ölçmə
- E) Transpirasiya-müşahidə, eksperiment

6. Uyğunluğu müəyyən edin.

- 1. Tropizm
- 2. Taksis
- 3. Refleks

- a. xarici qıcığa qarşı birhüceyrəli heyvanın yerdəyişməsi
- b. xarici təsirlərə qarşı orqanizmin istiqamətlənmış yerdəyişməsi
- c. xarici amillərə qarşı bitkilərin müəyyən hissəsinin yerdəyişməsi
- d. çoxhüceyrəli heyvanlarda qıcığa qarşı cavab reaksiyası

- A) 1-c; 2-a,b; 3-d      B) 1-a,c; 2-b; 3-d      C) 1-a,d; 2-b; 3-c
- D) 1-a,b; 2-c; 3-d      E) 1-c; 2-a,d; 3-b

7. 35 timinli nukleotidə malik DNT molekulasının reduplikasiyası baş vermişdir. Replikasiya zamanı alınan molekullarda cəmi neçə adenin nukleotidi iştirak etmişdir?

- A) 105      B) 70      C) 140      D) 175      E) 245


8. Hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətərlərinin minimum sayı cəmi 60 olmuşsa, bu diploid orqanizmin somatik hüceyrələrinin xromosom yığımı neçə olmuşdur?

- A)  $2n=20$       B)  $2n=10$       C)  $2n=30$       D)  $2n=15$       E)  $2n=40$

9. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, bu minimum neçə blastomerin olduğu mərhələdə yarana bilər?

- A) 2      B) 3      C) 4      D) 8      E) 6

10. Uyğunluğu müəyyən edin.



- A) 2-Timsah  
B) 2-İnsan  
C) 1-Göyərçin  
D) 3-Şimpanze  
E) 1-Ördəkburun
11. Epifizin hazırladığı hormonun hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcılığını müəyyən edin.
- A) Kapilyar, vena, sağ qulaqcıq, sağ mədəcik, ağciyər, böyük qan dövranı  
B) Kapilyar, aorta, ağciyər arteriyası, ağciyər, ağciyər venası, aşağı boş vena  
C) Kapilyar, arteriya, sol mədəcik, sağ qulaqcıq, kiçik qan dövranı  
D) Vena, kapilyar, arteriya, ürək, ağciyər, ağciyər venası, aorta  
E) Vena, kapilyar, sağ mədəcik, sağ qulaqcıq, ağciyər, böyük qan dövranı
12. İnsan orqanızmində daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır?
- A) Böyrək  
B) Toxumluq  
C) Dil  
D) Yumurtalıq  
E) Ağciyər
13. Çiyin qurşağı sümüklərinin sayı ən çox olan:
- A) Şimpanze  
B) Qurbağa  
C) İnsan  
D) Yarasa  
E) Göyərçin

**14. Protozozlara aiddir:**

- A) Lyambliya
- B) Basil
- C) Askarid
- D) Exinokokk
- E) Qoturluq gənəsi

**15. Hansı canlı orqanizmlərdə digər canlılarda rast gəlinməyən qidalanma tipinə rast gəlinir?**

- A) Viruslarda
- B) Bakteriyalarda
- C) Bitkilərdə
- D) Göbələklərdə
- E) Heyvanlarda

**16. Hansı orqanlar sisteminə qarın boşluğununda təsadüf olunmur?**

- A) Tənəffüs sistemi
- B) Qan – damar sistemi
- C) Həzm sistemi
- D) İfrazat sistemi
- E) Sinir sistemi

**17. Ürəyin bir saniyəlik tsikli şəraitində əgər 512 tənəffüs hərəkəti baş vermişsə, qulaqcıqların sistolasına nə qədər vaxt sərf olunmuşdur?**

- A) 4 dəq.
- B) 6 dəq.
- C) 12 dəq.
- D) 20 dəq.
- E) 28 dəq.

**18. Parasimpatisik sinirlər artırır:**

- A) Qan təzyiqini
- B) Qanın axma sürətini
- C) Skelet əzələlərinin qanla təchizatını
- D) Qanda şəkərin miqdarını
- E) Həzm şirələrinin ifrazını

**19. Buğumayaqlılara aid hansı fikir *səhvdir*?**

- A) Qan toxuma mayesi ilə qarışır
- B) Zəhər vəzilərinə malik nümayəndələri var
- C) İfrazat orqanları başda yerləşə bilməz
- D) Üç növ tənəffüs orqanına təsadüf olunur
- E) İnkışafları düzünə və dolayı yolla gedə bilir

**20. Əgər canlılarda tumurcuqlanma yolu ilə çoxalma baş verirsə, onda bu canlılar:**

- A) Birhüceyrəli heyvan və çoxhüceyrəli göbələkdir
- B) Birhüceyrəli göbələk və çoxhüceyrəli heyvandır
- C) Çoxhüceyrəli göbələk və çoxhüceyrəli heyvandır
- D) Yasti qurd və göbələkdir
- E) Birhüceyrəli və çoxhüceyrəli göbələkdir


**21. Canlılardan neçəsində hərəkət orqanı var?**

- |                   |            |                  |                  |      |
|-------------------|------------|------------------|------------------|------|
| 1. Qaranqus       | 2. Yarasa  | 3. Yaşıl evqlena | 4. Xlamidomonada |      |
| 5. Kələm kəpənəyi | 6. Koramal | 7. Ördəkburun    |                  |      |
| A) 4              | B) 3       | C) 5             | D) 6             | E) 2 |

**22. Hansı xromosom mutasiyası *deyil*?**

- A) Sahənin qeyri-homoloji xromosumlarda yerdəyişməsi
- B) Xromosom sahəsinin ikiləşməsi
- C) Xromosom sahəsinin çatışmazlığı
- D) Xromosom sahəsinin  $180^\circ$  çevrilməsi
- E) Xromosom sayının azalması

23. Verilmiş variasiya sırasında əlamətin orta qiyməti neçədir ?



24. Mitoz bölünmə nəticəsində yaranır:

1. Qızının qametləri
2. Quş mamırının sporları
3. Qatırquyruğunun yarpaq hüceyrələri
4. Plaunun sporları
5. Sfaqnumun sporları
6. Quş mamırının ayaqcıq hüceyrələri
7. Qızının protal hüceyrələri

- A) 1, 2, 3, 7  
 B) 1, 2, 4, 5  
 C) 4, 5, 6, 7  
 D) 1, 3, 6, 7  
 E) 2, 3, 4, 5
25. Diheteroziqot ətirli noxud bitkilərinin çarbazlaşdırılması zamanı AB tipli qametlər məhv olarsa, alınan birinci nəsildə çiçəklərinin rənginə görə neçə fenotip, neçə genotip alınar (qeyri-allel genlərin qarşılıqlı təsiri mövcuddur, genlər ilişik deyil)?

- A) 2 fenotip, 6 genotip  
 B) 7 fenotip, 9 genotip  
 C) 3 fenotip, 7 genotip  
 D) 7 fenotip, 14 genotip  
 E) 2 fenotip, 3 genotip
26. Hansı cinsiyət xromosomlarına malik qametlərin birləşməsi zamanı Klaynfelter sindromlu insanlar yarana bilər?
- A) X; YY      B) XX; YY      C) XX; Y      D) XO; OY      E) XY; XY

27. AaBbCc x AaBbCc çarbazlaşması zamanı neçə fenotip, neçə genotip alınır (genlər ilişiklidir, dominantlıq tamdır, ilişiklik pozulmamışdır)?
- A) 2; 2    B) 2; 3    C) 9; 27    D) 4; 3    E) 4; 9

28. Hansı sümüyün və ya sümüklərin sınması zamanı şina *qoyulmaz*?

- A) Said    B) Əl pəncəsi    C) Bud    D) Bazu    E) Döş sümüyü

29. Cədvələ əsasən X-i hesablayın.

DNT molekulu		
Nisbi molekul kütłəsi	Hidrogen rabitələrinin ümumi sayı	Adenin nukleotidlərinin sayı
450000	1700	X

- A) 1500    B) 200    C) 8500    D) 250    E) 550

30. Seleksiyaçının aldığı diploid xromosom yiğimina malik sortda toxumun endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosomların sayı 48 olmuşdur. Bitkinin kök hüceyrəsinin nüvəsində olan xromosom sayı nə qədər olar?

- A) 16    B) 24    C) 32    D) 8    E) 12

31. Virusların törətmədiyi xəstəlikləri seçin.

- |              |            |                |               |
|--------------|------------|----------------|---------------|
| 1. Taun      | 2. Qızılca | 3. Təbii çiçək | 4. Vəba       |
| 5. Difteriya | 6. Ekzema  | 7. Quduzluq    | 8. Skarlatina |
| A) 2,3,6,7   | B) 2,3,5,6 | C) 1,4,5,8     | D) 1,4,6,7    |
| E) 2,3,6,8   |            |                |               |

32. Eyni miqdarda götürülmüş noxud,qarğıdalı və dari toxumları maksimum su udduqdan sonra çəkiləri 95 kq olmuşdur. Quru dari toxumlarının çökisi nə qədər olmuşdur?

- A) 10    B) 20    C) 15    D) 25    E) 23,75

33. Mezozoy erasında baş vermiş aromorfozları seçin.

- |  |
|--|
| 1. İkiqat mayalanma  |
| 2. Spermlərin yaranması  |
| 3. Çılpaqtoxumluların yaranması                                    |
| 4. Məməlilərin yaranması   |
| 5. Əsl quşların yaranması  |
| 6. Dişiciyin yaranması   |
| 7. Haploid endospermin yaranması                                   |
| A) 1,4,5,7    B) 1,4,5,6    C) 1,2,6,7    D) 3,4,5,6    E) 2,3,6,7 |

**34. Düzgün fikri seçin.**

Canlılar	Süd vəziləri	Çəngəl sümüyü
1	-	+
2	+	-
3	-	-

- A) 1 - dərisində heç bir vəzi yoxdur
- B) 2 - suda yaşaya bilməz
- C) 3 - onurğaya malik ola bilməz
- D) 1, 2, 3 - eyni tipin nümayəndələri ola bilər
- E) 1, 2, 3 - eyni biogeosenozda rast gəlinməz

**35. Meşələrdə yanğınların baş verməsi canlıların sayına böyük təsir edir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsədə uyğun hesab olunur?**


- A) Meşələrə girişin qadağan olunması
- B) Yanğın söndürmə texnikalarının və briqadalarının sayının artırılması
- C) Meşə döşənəyinin meşələrdən təmizlənməsi
- D) İnsanlar arasında təbliğatın aparılması
- E) İnsanların meşə ətrafi ərazilərdən köçürülməsi

**36. Həm produsent, həm də konsument ola bilər:**

- A) Şampinyon
- B) Milçəkqıran
- C) Milçəktutan
- D) Qızılısarmaşıq
- E) Mukor

**37. Antropogenə qədər olmamışdır:**

- A) Həşəratla tozlanma
- B) Mutasiya
- C) Düşüncəli fəaliyyət
- D) Çənəaltı çıxıntı
- E) Dişlərin ixtisaslaşması

**38. Eyler-Venn diaqramında X-in yerinə yazmaq olar:**

1. Nuklein turşusu
2. Xlorofil
3. Zülal
4. Lizosom
5. Vakuol

A) 1, 4      B) 1, 3, 5      C) 1, 3      D) 2, 3, 4      E) 2, 5

**39. Aromorfozdur:**

- A) Çiçəyin yaranması
- B) Köstəbəkdə gözün funksiyasının azalması
- C) Məməlilərin suda yaşamağa uyğunlaşması
- D) Yarasanın uçma qabiliyyəti
- E) Skatin bədəninin yastlaşması


**40. Çiyəlek bitkisinin toxumunun endosperm hüceyrəsində cinsi xromosomlar XYY ola bilərmi?**

- A) ola bilməz, çünkü erkək bitki XX xromosom dəstinə malik olduğu üçün mayalanmada Y cinsiyyət xromosому iştirak edə bilməz
- B) ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən tozcuq dənəsi Y xromosolu makrospordan əmələ gələrsə
- C) ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən rüseyim kisəsi X xromosolu makrospordan əmələ gələrsə
- D) ola bilməz, çünkü dişi bitki XX xromosom dəstinə malik olduğu üçün mayalanmada Y cinsiyyət xromosому iştirak edə bilməz
- E) ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən rüseyim kisəsi Y xromosolu makrospordan əmələ gələrsə

**41. İnsanın tənəffüs sistemində oksigenin hemoqlobinlə birləşməsi baş verir:**

- A) alveolları əhatə edən kapilyarlarda
- B) ağıciyər arteriyalarında
- C) alveolların boşluğununda
- D) bütün kapilyarlarda
- E) ağıciyər venalarında

**42. Məməlilərin ifrazat sisteminə aid şəkildə hansı rəqəmlərlə qeyd olunmuş orqanlar quşların ifrazat sistemində *olmur*?**



- A) 3 və 4      B) 2 və 3      C) 1 və 4      D) 2 və 4      E) 1 və 3

**43. Kişinin cinsiyət sisteminə aid verilən orqanların hansında və ya hansılarında əmələ gələn hüceyrədə baş verən mutasiyanın sonrakı nəslə ötürülmə ehtimalı vardır?**

X	Toxumluq
Y	Toxumçıxarıcı kanal
Z	Toxum kisəcikləri

- A) X      B) Z      C) Y      D) X və Y      E) Y və Z

**44. İngiltərdə ananın biri qara, digəri isə ağdırılı olan əkiz qızları dünyaya gəlmişdir. Bu əkizlər haqqında düzgün fikri göstərin.**


- A) Bu əkizlərin əmələ gəlməsi üçün mayalanmada bir ədəd qamçılı qamet iştirak edib  
 B) Ana bətnində onlar eyni göbək ciyəsi ilə qidalanıblar  
 C) Onların somatik hüceyrəsində xromosom müxtəlifliyi eyni deyil  
 D) Onlar ana bətnində eyni ciftlə qidalanıb  
 E) Bu əkizlər morfoloji kriterilərinə görə eynidir

**45. Aşağıdakı ifadələri avtotrof və heterotrof nəzəriyyələrə görə uyğunlaşdırın.**

1. Avtotrof
  2. Heterotrof
- a. İlk canlılar hazır üzvi maddələri istehlak edirdi
  - b. İlk organizmlər qeyri-üzvi maddələrdən öz qidalarını sintez edirdi
  - c. Bu nəzəriyyəyə görə, ilk canlılar heterotrof idi
  - d. İlk canlılarda qidalanma fotosintez və xemosintez prosesləri ilə baş verirdi


- A) 1 – a,c; 2 – b,d  
 B) 1 – a,d; 2 – b,c  
 C) 1 – a,b 2 – c,d  
 D) 1 – b,c; 2 – a,d  
 E) 1 – b,d; 2 – a,c

**46. Sxemdə biosferdə maddələrin dövranı təsvir olunub. Əgər saprofitlərin fəaliyyəti tam dayanarsa, ilk olaraq hansı proses baş verər?**



- A) Otyeyən heyvanlarının sayı artar, çünkü qida bolluğu yaranar
- B) Bitkilər üçün lazımi minerallar torpaqda azalar, fotosintez zəifləyər
- C) Atmosferdə karbon qazının miqdarı sürətlə artar
- D) Ölmüş orqanizmlər parçalanmadığı üçün torpağın məhsuldarlığı artar
- E) Ot yeyən heyvanlar öz enerji ehtiyaclarını birbaşa Gündəşdən qarşılıyalar


**47. Qrafikdə verilənlərə əsasən düzgün fikirləri seçin.**



1. Yayda günün bütün saatlarında fəal olurlar.
2. Sutkalıq fəallılıq aylar üzrə dəyişir.
3. Payızın əvvəlində, payızın sonu ilə müqayisədə daha fəal olurlar.
4. İstiqanlı canlı olduqlarına görə gün ərzində fəallılıq dəyişmir.

- A) 2, 3
- B) 1, 3, 4
- C) 2, 4
- D) 2, 3, 4
- E) 1, 2

**48. Sxemə əsasən düzgün fikri müəyyən edin.**



- A) I - atomların biogen miqrasiyasında iştirak edə bilməz
- B) II - saprofit yolla qidalanan canlı ola bilməz
- C) III - virus ola bilər
- D) II və III eyni aləmin nümayəndəsi ola bilər
- E) I - dörd aləmin nümayəndəsi ola bilər

**49. Maddələr mübadiləsinin əsas mərhələləri hansılardır?**

- A) Xarici mühitdən maddələrin qəbulu, hüceyrədə sintez olunması, enerji istehsalı
- B) Maddələrin parçalaması, enerji yaranması, toksinlərin xaric olunması
- C) Xarici mühitdən maddələrin qəbulu, istifadəsi və digər maddələrə çevrilməsi, artıq məhsulların xaric edilməsi
- D) Qidaların fermentativ parçalanması, oksidləşmə prosesi, toksinlərin zərərsizləşdirilməsi
- E) Enerji istehsalı, zülalların sintezi, yağların parçalanması

**50. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrinin sayı eyni olmuş və sonda alınan yönəldici cisimciklərin sayı 60 olmuşa sonda cəmi neçə qamet alınmışdır?**

- A) 100
- B) 80
- C) 60
- D) 160
- E) 120

**51. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir:**

- A) Müəllim mərkəzli yanaşmanın əsas götürülməsi
- B) Biliklərin yaradıcı tətbiq edilməsi
- C) Yeni biliklərin araştırma yolu ilə öyrənilməsi
- D) Qarşılıqlı təlimə üstünlük verilməsi
- E) Təfəkkürə əsaslanması

**52. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil?**

- A) Şagirdlərin nailiyyətlərini qiymət şəklində ifadə etmək
- B) Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək
- C) Müəllimin tədris fəaliyyətini dəyərləndirmək
- D) Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək
- E) Təlimin hər hansı bir mərhələsində (məs: yarımlılin) şagirdlərin nailiyyətlərini qiymətləndirmək

53. “Tapşırıq: Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır”. **Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır?**
- A) yalnız fənnüstü
  - B) fəndaxili, fənlərarası, fənnüstü
  - C) yalnız fənlərarası
  - D) fənnüstü, fənlərarası
  - E) fəndaxili, fənlərarası
54. “Tapşırıq: Təngnəfəslik, ürəkdöyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdirin. Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır”. **Tapşırıq B.Bluum taksonomiyasının hansı mərhələsinə uyğundur?**
- A) anlamaq
  - B) tətbiq etmək
  - C) təhlil etmək
  - D) dəyərləndirmək
  - E) yaratmaq
55. “Şagirdlərə iki bioloji prosesin müqayisəsi tapşırılmışdır. Əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır?” **Tapşırıq Blumun İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?**
- A) anlamaq
  - B) tətbiq etmək
  - C) təhlil etmək
  - D) dəyərləndirmək
  - E) yaratmaq
56. “Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur, çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz”. **Belə situasiyada problemi necə həll etsəniz, effektiv olar?**
- A) Valideynə heç nə demədən, şagirdlə birlikdə gözləməyə davam edirsiniz.
  - B) Narazlığını şagirdə bildirin ki, evdə valideyninə desin.
  - C) Valideynin davranışını barədə məktəb rəhbərliyinə məlumat verin, ölçü götürülməsini istəyin.
  - D) Valideynlə danışib, səbəbi öyrənməyə və birlikdə problemin həllini tapmağa çalışın.
  - E) İş vaxtınız bitdiyinə görə şagirdə məktəbin yanında dayanıb valideynini gözləməsini tapşırın.
57. “Müəllim: “Fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir və deyilənlərdən çıxış edərək suallar verirlər”. **Müəllim hansı iş üsulundan istifadə edir?**
- A) Akvarium
  - B) Dəyirmi masa
  - C) Müzakirə xəritəsi
  - D) Sokrat dialoqu
  - E) Qərarlar ağacı

**58. Hansı fikirlər doğrudur?**

1. Müəllim problem situasiya təqdim edir və tapşırıqları informasiyalar üzərindən qurur.
2. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf etdirir.
3. Strategiyasız da metakoqnitiv bacarıqları formalaşdırmaq asandır.
4. Müşahidə yolu ilə informasiyanın emalı rasional təfəkkürü ölçməyə imkan verir.
5. Dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədəuyğundur.

- A) 1, 2, 3  
 B) 2, 3, 5  
 C) 1, 2, 4  
 D) 1, 4, 5  
 E) 2, 3, 4

**59. “Əgər komanda yoldaşınızın təklifi etdiyi həll məqsədəuyğun deyilsə, nə edərsən?” Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir?**

- A) “Mən münasibətlərin pozulmamasını əsas tutaraq yoldaşımı dəstəkləyərdim”.  
 B) “Nəzakətlə fikrimi bildirər, alternativ həllər təklif edərdim.”  
 C) “Müstəqil şəkildə həll edərdim”.  
 D) “Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğunu inandırardım”.  
 E) “Yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edərdim”.

**60. “Tənəffüs zamanı bir qrup şagird başqa bir şagirdi ələ salır, xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullinqə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayılır. Siz bullinq edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar hərəkətlərini davam etdirirlər”. Bu situasiyada müəllimin hansı yolla problem həll etməsi daha məqsədəuyğundur?**

	<i>Problemin həlli</i>	<i>Nəticə</i>
A)	Şagirdlərin davaranışını görməzdən gəlin və müşahidələrinizi davam etdirin. Bullinqə məruz qalan şagirdin valideynlərinin rəsmi şəkildə şikayət etmələrini gözləyin.	Bu cür yanaşma şagirdlərin bir-birinə qarşı cəbhə almasını yubadır və şagirdlərin səhvlerini düzəltməsinə şərait yaradır.
B)	Bullinq edən şagirdləri dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın və digər şagirdlərlə bu cür davranışın doğru olmadığı haqqında danışın.	Bu cür problem həlli ədalətin qorunduğu əyani şəkildə şagirdlərə nümayiş etdirir və şagirdlərə bu cür davranışın doğru olmadığı siqnalını verir.
C)	Bullinqə məruz qalan şagirdlə fərdi söhbət aparın, emosional dəstək göstərin. Digər şagirdlərlə onların davranışları haqqında söhbət edin və prosesə məktəb psixoloqunu cəlb edin.	Bu davranış problemi peşəkarmasına həll etməyə kömək edir, həmçinin şagirdləri problemin həllinə özlərinin gəlməsinə şərait yaradır.
D)	Bütün siniflə dəyərlər, insanların fərqli olması haqqında söhbət aparın. Söhbət zamanı heç kəsin adını çəkməyin ki, şagirdlər utanmasınlar, amma davranışlarını düzətsinlər.	Bu, problemin qabarmasının qarşısını alacaq və sülh yolu ilə həll olunmasına şərait yaradacaq.
E)	Bullinq edən şagirdlərin valideynlərinə məlumat verin, problemi evdə həll etməyə yönəldin. Daha sonra prosesə qarışmayın.	Bu addım ailənin üzərinə məsuliyyət qoyur və müəllimin prosesə daha yaxından qoşulmasının qarşısını alır.

**Cavablar**

1	B	31	C
2	C	32	B
3	C	33	B
4	A	34	D
5	A	35	D
6	A	36	C
7	B	37	D
8	A	38	C
9	C	39	A
10	D	40	E
11	A	41	A
12	C	42	A
13	B	43	C
14	A	44	E
15	B	45	E
16	A	46	B
17	A	47	A
18	E	48	D
19	C	49	C
20	B	50	A
21	A	51	A
22	E	52	B
23	C	53	C
24	D	54	B
25	A	55	C
26	C	56	D
27	B	57	D
28	E	58	C
29	E	59	B
30	A	60	C